



AİLƏ

Etnoqrafiyanın tədqiqat obyekti kimi ailə və onun məişəti digər məsələlərdən daha əhəmiyyətli və öyrənilməsi zəruri olan problemdir. Belə ki, digər məsələlər də ailənin xidmətində durur və məhz onun inkişafını təmin etmək üçündür. Orta əstlərin ailə məişətinin vəziyyətinin bu günkü inkişafla müqayisədə hansı səviyyədə olduğunu öyrənmək üçün əsaslı mənbə rəsul-nu həmin dövrlərdə yaşayıb-yazan müəlliflərin xüsusiyyələr də saxləzimizin əsərləri oynayır. Bu biz həqiqətdit ki, əsərbaycanlıların orta əsr qədim ailə məişəti məsələləri haqqında əsaslı mənbə yox dərəcəsindədir. Tələnuz bəzi pərvənlərdə məlumatlaşdırmaq və qalıq halında saxlanılmış adətlər əsasında bu sahənin orta əstlərdəki səciyyəvi cəhətləri haqqında fikir yarşıtmak imkanına malik oluruz» (15, s. 67).

Bu barədə Kışvari, Həbibə, Fəzli və başqaları nə deyib?

Azərbaycan ədəbiyyatı tarixində bir sira müəlliflər barədə verilmiş məlumatlar olduqca böyük maraq doğurur. Burada deyilir: «XV əsrdə əsasən Şirvansahlar və Təbriz saraylarında mərkəzloşun şer yeno da fars dilində yaramırdı. Şirvan sarayında yaşayan tanınmış şəhərkar Bədr Şirvani (1450 – 51) və Katibi (- 1436) Şirvansah hökmətlərinin mədhihə həst edilmiş qəsidişələr yazardılar. Şahcahan (1436 – 1468) özü de fars dilində «Haqqı» toxəllişü ilə serlər yazar, əsərlərini farsca yaranan şəhərkarlara sarayında hörmət göstərirdi. Hətta bu zaman fars dilində «Xəmsə» yazan Marağalı Əşrəf kimi bir şair do yetmişdi. XV – XVI əsrlərdə bir çox Azərbaycan şair, rəssam və alimlərinin Türkiyəyə köçdüyüünü görürük. Bunların bir hissəsi öz ölkələrindən baş veren siyasi hadisələrlənə razılışla bilmədiklərindən öz votenləri-

nin tərk edir, bir hissəsi isə Türkiyə dövləti (o zamanki Osmannı dövləti nəzərdə tutulur – S.B.) Azərbaycanın müümən mədəni mərkəzini müvəqqəti işgal etdiyi zaman zorla köçməyə məcbur edildi. XV əsrdə Hamidi, Həsimi, XVI əsrdə Sürü, Şahi, Həbibə, Xolitli, Matemi, Arifi, Qasimi, Gülşəni, Bidarı, Sohabı, Pənahı, Hafız, Xolifa, Xəzani (Ösürü), Həsir, Mir Qodri kimi şairlərin Türkiyəyə köçüb, yaradıcılıqlarının müəyyən hissəsini orada davam etdirməyə məcbur olduğuunu görürük» (6, s. 299). Bu siyahıya Xüliqi, Allahı, Ziyayı, Şahqulu boy, Susoni boy, Pori Peykör kimi adları da əlavə etmək olar. Təəssüflü qeyd etməliyik ki, bu şairlərin yaradıcılıq əsri biza golub qətməmiş, yalnız adları bir sira tozkirolordə xatırladılmışdır.

Gülşəni, Kışvari, Həbibə, Sürü, Həqiri, Fəzli və Rəhməti kimi şairlərin

öz yaradıcılıqlarında real hayat həqiqətlərinin canlandırılarak ailə məsələlərinə qışman do olsa, toxumaları və yeri göldikcə xalqımızın adət və onanəklərinə yer vermələri bu baxımdan olduqca diqqətəlayiqdir. Görkəmlə alım S. A. Tokarev qeyd edir ki, etnoqrafiya cəmindoiki istiqamətlər ona görə maraq doğurur ki, onlarda müəyyən dövrün, xalqın və sosial qrupun içtimai görüşləri əks olunur və bu görüşlərin içtimai yararlılığı və dövrün, ölkənin, sının, xalqın ideologiyasına təsirini do var idi (2, s. 9). Bu fikri müəyyən döyişikliklə cyniñe orta əsr müəlliflərinin əsərlərinə do şamil etmək olar. Belə ki, onların əsərlərinə əks olunan real ailə tablosu yaradıcılıqlarından bir monbu kimi istifadə etmek üçün mühüm əhəmiyyət kəsb edir. Həm də əsərlərdən verdikləri nəsilətəmiz fikirlərin və dəyərlər məsləhətlərin xalqın hayatından

terbiyəvi əhəmiyyətə malik olduğunu qətiyyətli şəydi etməlyir.

Ailenin inkişafı və onun birliyi maddi məsələlərə ölçülənməli, sağlam mənəvi deyirlərə səyəkənləmdir. Onun mənəvi zənginliyi xüsusi böyük əhəmiyyət kəsb edir. Çünkü ailə ömrüllük qorunub saxlanılan bir heyat menbəyidir, insanların yaşama qızılıdır. O eyni zamanda yeganə xöşbəxt olunacaq, sığınlaç yerdidir. Bütün bu deyilənlər orta əsrlərdə yaşayır - yaranan şairlərin əsərlərində da öz əksini tapan xüsusiyyətlərdir.

Tarixçi alim Oktyar Əfəndiyev Həbibə başda olmaqla Süruri, Şahi, Matemi, Tüfəyli kimi Azərbaycan şairlərinin saraydakı ədəbi meclisin üzvləri olduqlarını qeyd edir (3, s. 206 – 207). Bu onu göstərir ki, zamanının en görkəmlili şairləri bir yərə toplaslaşraq ədəbi meclislər təşkil etmişlər. Bile meclislərdə xalqın qabaqcıl insanları ve müdrik ağsaqqalları təmsil olunmuşlar. Bu şairlərin xalqın dünyanıqışının formalaslaşmasında heç şübhəsiz rolü böyük olmuşdur.

Aile məsələlərinin öyrənilmesində təbiyə problemi ailənin funksiyalarından biri kimi müüm əhəmiyyətə malikdir. Təbiyə məsələsinin öyrənilməsi öz aktuallığını hər zaman qoruyub saxlayır. Onu da qeyd etmək lazımdır ki, bu məsələ mənəvi sərvət və xəlaqı dəyərlər baxımından xüsusi əhəmiyyət kəsb edir.

Şairlərin əsərlərindən irəli gələn qıyməti fikirlərinə belə nəticəye gelmək olar ki, aile münasibətlərində əsasən sosial bərabərlik əsasında nigah əlaqələri həyata keçirilirdi.

Həbibə yərardığında təbiyə məsələləri haqqında İ. Mollayev yazar: «Onun müxtəlif rədflisi qəzəllərində, manalı şerlərində və mənzumələrində sədəqətlilik, xeyirxalıq, doğruluq,

mübarizlilik, cədlilik, mərdlik, hikməti olmaq, əqili, elmlı, kamili olmaq və i. a. kimi insanı keyfiyyətləri malik olan insan heyatın, kainatın gözəli, yarası kimi tərənnüm edilir. Həbibə də dərmanada təbiyə məsələlərinə toxunmuş əqli, axlaqi, gözəllik, fiziki təbiyə haqqında geniş dənişmişdir. XII – XIV əsərlərdəki səfərlərin mütləqəsi fikirlərini tərənnüm və davam etdirən Həbibə təbiyə haqqında fikirlərində heç də öz müasirlerindən geri qalmır» (7, s. 293).

Har bir xalqın inkişaf tarixində öz-nəməxsus təbiyə və təlim prosesi mövcuddur. Eləcə də, Azərbaycan xalqının əsərləri boyu nəsillərdən-nəsillərə ötürünlər adəb – ərkan qaydalara, milli mentalitetinə uyğun normaları formalaşmışdır.

Fəzli görkəmlili Azərbaycan şairi Məmməed Füzulinin olduğunu. O, gözəllərə qiymət verənən əsil yarın on beş yaşı, molş xasiyyəti, şəker sözlü, ağ alları hənəli, miyanə boylu, beli inca, ləbleri qonç, yaq, qası, gulyanlı, nərgiz gəzlə olmasına arzulayırlar. Mülliif həmçinin qeyd edir ki, bütün bu gözəl keyfiyyətlərə bərabər mərifəti və əsili – soylu olması gərəkdir.

Orta əsərlərin mütəfəkkirlerinin və şairlərinin yaradıcılığında təbiyə baradə yazınlardır və verilən iibrətamız nəşrətlər müdrükliyi xəzinəsidir. Bu xəzinədən öyrənorak sağlam təriyənin əsərlərinin oxucuya çatdırmaq müümüş iş sayıla bilər. Orta əsr mülliiflərinin əsərlərində aile münasibətləri ilə bağlı müxtəlif hadisələr və maraqlı əhvalatlardan misallar çəkilir. Bununla onlar öz fikirlərinə öna sərməye çalışmışlar. Xüsusən təbiyə məsələlərində, iibrət dərsi bu gün de aktuallığını saxlayır. Cəmiyyətin vəziyyəti heç şübhəsiz ailəyə de təsir edir. Əlbettə, bəik növbədə aile əvləd təbiyəsi və sonra cəmiyyət qanunauyğunluqlarını ardıcıllığı-

la göstəririk.

Əsərlərdən göründüyü kimi, orta əsrdə yazış-yaradan şairlər ailəni bir orqanızın kimi töqdim edirlər. Xüsusən aile münasibətlərində bütün zamanlar üçün əhəmiyyətli məsələ kimi ortaya çıxan təbiyə probleminə əsas yer verir. Buradən o da sezzilər ki, ailə qarşısında dənə məsələye ciddi yanaşarsa, bir bütün olaraq onun daxilində hamı öz funksiyalarının yerinə yetirilməsinə çalışır. A ilə təbiyəsi güclü ola bilər ki, təbiyə verənlərin özleri da mənəvi coğrafiya bir-birinə yaxın əsərlər, özləri de təbiyəli əsərlər. Aile əvlədi mənən qidalandıran bir əvrədir. Allədəki bütövülüyün qorunub saxlanması müüməhəm əhəmiyyət kəsb edir.

A ilə daxili sabitliyin və möhkəmliyin təminatı məsəlesi hər bir dövür üçün mühüm əhəmiyyət kəsb edir. Orta əsr mülliifləri də ailede mənəvi amilin böyük rol oynadığını irali sürür. Belə ki: «Har bir cəmiyyətdə tələbatlar öz zərurət dərəcəsinə görə bir – birindən fərqlənirlər» (8, s. 19). Dogrudan da orta əsr mülliifləri de Bakı öz zamanərinin tələblərinə uyğun aile tablosunu təsvir etmişlər.

Yardıçılıqlarından aydın sezzilər ki, Azərbaycanın mütəfəkkir şairləri cəmiyyəti dərk etməyə və ona öz içtimai münasibətlərini bildirməyə çalışmışlar. Ona görə də bu baradə mühəkimiyyətlər yürütmüşlər. Orta əsr mülliifləri müqəddəs, ülvi sayılan əməmbəşəri hiss və dəyərləri vəsf etməyə çalışmışlar. Bununla yanışı kamili insanın formalasmasında elmin əsas vəsiti olduğunu da dənə – dənə vərşülgülmüşlər. Bu xüsusiyyətlər de onların əsərlərinin dəyərini və qiymətini bir dəha artırır.

Şirin BÜNYADOVA

Ədəbiyyat

1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. (20 cildlə) III c. Bakı, «Elm», 1989

2. C. A. Torkov. İstoriya zarubézhnoj etnografi. M., «Vyschisskij učebnik», 1978

3. O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, «Azərnəşir», 1993

4. Məmməmedov. Təbiyət. Danışməndəni – Azərbaycan. Bakı, «Azərnəşir», 1987

5. S. Bünyadova. Nizami və etnografiya. Bakı, «Elm», 1992

6. Azərbaycan ədəbiyyatı tarixi (12 cildlə) I c. Bakı, «Azərb. SSR E.A. nəşriyyatı», 1960

7. İ. Mollayev. Orta əsr Azərbaycan mütəfəkkirleri təlim – təbiyə haqqında. Bakı, «Məarif», 1996

8. Əlizadə Ə. Abbasov A. Ailə. Bakı, «Maarif», 1989